

# "CPM-INVEST İNVESTİSİYA ŞİRKƏTİ" QSC-NİN DİVİDEND SİYASƏTİ

"CPM-Invest İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin ("Cəmiyyət" və ya "İnvestisiya Şirkəti") Dividend Siyasəti Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının qaydalarına, Cəmiyyətin Nizamnaməsinə və digər daxili sənədlərinə uyğun hazırlanmışdır.

Siyasət dividendlərin hesablanması, elanı, məbləği, forması və ödənilməsi müddətlərinə dair İnvestisiya şirkətinin prosedurlarını əks etdirir. Xalis mənfəətin dividendlərin ödənişinə yönəldilməsi İnvestisiya şirkətinin strategiyasının tələblərinə və Səhmdarların Ümumi Yığıncağının qərarına əsaslanır. Siyasətin əsas məqsədi hər il davamlı və etibarlı dividend siyasətini həyata keçirmək və bu siyasətdən hər hansı bir uzaqlaşmanın qarşısını almaqdan ibarətdir.

## 1. Dividend siyasətinin prinsipləri

- Şəffaflıq - dividend siyasətinin reallaşdırılması, o cümlədən, dividendin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
- Əsaslanma - Cəmiyyətin inkişaf planı və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendin miqdarı və ödənilməsi haqqında qərarın yalnız Cəmiyyətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
- Ədalətlik - dividendin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
- Ardıcılıq - dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
- İnkişaf - korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi və Cəmiyyətin strateji məqsədləri dəyişdiyi halda siyasətin yenidən baxılması;
- Sabitlik - Cəmiyyətin sabit dividend ödənişləri etmək təşəbbüsü.

## 2. Dividendlərin elanı

İnvestisiya Şirkəti aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:

- Şirkətin maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
- Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.

Dividendlərin elanı və ödənilməsi barədə qərar Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir və qeyd olunan qərarla dividend ödənişlərinin məbləği, müddəti və digər müvafiq şərtlər əks olunur.

Dividendlərdən hər hansı vergilərin tutulması qanunvericilikdə nəzərdə tutulmuşdursa, səhmdarlardan tutulacaq vergilər nəzərə alınmadan dividendlər elan edilir.

İnvestisiya Şirkəti aşağıdakı hallarda dividend elan edə və ya elan edilmiş dividendi ödəyə bilməz:

- Bu qərarın qəbul edilməsi tarixinə İnvestisiya şirkəti Müflisləşmə və İflas Haqqında Qanununa əsasən müflis elan edildikdə və ya iflasa uğradıqda və ya dividendlərin ödənilməsi nəticəsində müflis elan ediləcəyi və ya iflasa uğrayacağı ehtimal edildiyi halda;
- Bu qərarın qəbul edilməsi tarixinə İnvestisiya şirkətinin xalis aktivlərinin dəyəri onun Nizamnamə kapitalından, ehtiyat fondundan aşağı olduqda və ya bu qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri aşağı düşəcəyi halda;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

### **3. Dividendlərin mənbəyi və məbləği**

Dividendlər İnvestisiya şirkətinin xalis mənfəətindən ödənilir və səhmdarlar arasında onların sahib olduqları hər bir səhmlərin sayına proporsional şəkildə bölüşdürülür.

Ötən illərdə buraxılmış səhmlər üçün dividendlərin məbləği Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarında müəyyən edilir.

### **4. Dividend almaq hüququna malik olan səhmdarlar**

Mənfəəti bölüşdürülməsi nəzərdə tutulan maliyyə ilində səhmdar olan şəxslər dividend almaq hüququna malikdir.

### **5. Elan edilmiş dividendlərin ödənilməsi**

Dividendlər elan edildikdən sonra Səhmdarların Ümumi Yığıncağının müvafiq qərarında müəyyən edilmiş müddət ərzində səhmdarlara ödənilməlidir. Dividendlərin ödənilməsi tarixi, forması, yeri və proseduru haqqında məlumat səhmdarlara göndərilir. Hər bir səhmdar səhmlər üzrə dividendlərin hesablanması qaydası, vergi prosedurları, ödəniş şərtləri və dividendi barədə məlumat almaq üçün İnvestisiya şirkətinə müraciət edə bilər. İnvestisiya şirkəti müraciət daxil olduqdan sonra 3 gün ərzində səhmdara cavab verməlidir.